



QARABAĞ

Azərbaycandır!

N40 (1139)

8-14 oktyabr 2020-ci il

IQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

"Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var"

"Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır"



Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söyləyib.

O, deyib: - Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir.

Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

deyib: - Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm.

Xüsusilə Zati-alininizin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycanı hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayıırıq.

Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhün qardaşımızla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüququ və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydana və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik.

Mehriban Əliyeva: Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluuyuq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində paylaşım edib. Paylaşımında deyilir:

"Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıraraq erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamumuz həqiqətə tarixi hədislərin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə



anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluuyuq. Deməli, biz hamumuz erməni yalanını işfə etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklarını işfə etməyə və erməni tacavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsinə ucaltmalı və ermənilərin yalanını təkrar etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!"

Ermənilər BTC kəmərinə "Smerch"lə vurmaq istəyib

Cəbhədə şiddətli döyüşlər davam edir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-sı saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Düşmənin atdığı raket kəmərin 10 metrliyinə düşüb.

Hadisə barədə Azərbaycan



Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşı Qadir Namazəliyev bildirib ki, düşmənin atdığı raket "Smerch" tiplidir:

"Onun içərisində 300 ədəd bombacıq olur. Bunun 56 ədədi tam təhlükəlidir, yerində qalıb və yerində partlatmaq

yolu ilə məhv ediləcək. Bombacıqın 2-si düşüb partlayıb. 242 ədədi isə təhlükəsiz olduğu üçün daşınıb, palyonda partlayış yolu ilə məhv ediləcək".

Hazırda Agentlik əməkdaşları tərəfindən ətrafda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Müdafiə Nazirliyinin məlumatı



Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşıqlıq artilleriya atışları qeydə alınıb. Oktyabrın 6-da düşməne endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının

müdafiə sahəsində komanda müshahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölə və yaralananlar var. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi prob-

lemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yarıq təminatında da ciddi problemlər mövcuddur. Düşmənin bəzi istiqamətlərdəki müdafiə sahəsində onun bölmələri arasında qarşıqlıq əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölə və yaralananlar var.

Prezident İlham Əliyevin xalqa müraciəti



- Əziz həmvətənlər!

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbiçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!

Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi

xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşməne sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq

8-14 oktyabr 2020-ci il

Ancaq gəlin görək qarşı - düşmən tərəfdə vəziyyət necədir, onların iqtisadiyyatı - həm Ermənistanın, həm də qondarma, separaçı "DQR"-in "iqtisadiyyatı" hərbi vəziyyətin realıqlarına cavab verirmi? Birmənəli şəkildə demək olar ki, xeyr. Çünki onlarda nə demoqrafik artım var, olan əhali də artıq başını götürüb başqa ölkələrə üz tutur, nə də təbii sərvətlərə, resurslara malikdirlər. İqtisadiyyatları çökmüş, ondan-bundan asılı vəziyyətdədir, heç bir iri müəssisələri özlərinə məxsus deyil, özləri idarə etmir. Bunlar isə heç şübhəsiz ki, həm Ermənistanın, həm də "DQR"-in mövcud durumuna, ən əsası, hərbi vəziyyətinə ciddi təsir göstərir və göstərməkdədir. Vəziyyətin bu cür davam edəcəyi, yəni işğal olunmuş ərazilərimizin bir-bir azad olunacağı təqdirdə də (buna da zərər qədər şübhəmiz yoxdur və ola da bilməz), həm Ermənistanın, həm ondan asılı olan "DQR"-in sosial-iqtisadi durumu daha da pisləşəcək, daha da kəskinləşəcək. Bunlar həmçinin digər problemləri, kataklizmləri də qaçılmaz edəcək. Ermənistanı kaos, anarxiya, böhran daha da bürüyəcək, bunun altından çıxmaq isə mümkünsüz və müşkül olacaq. Bu da heç şübhəsiz ki, bizim xeyrimizədir. Çünki biz bütün məsələlərdə onlardan qatqat, müqəyisəyə gəlməz dərəcədə üstünük və öndəyik. Bizim potensialımız, uzun illərdə yaradılan baza buna imkan verir. Eyni zamanda, torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərin bərpası, orada yenidən infrastrukturun yaradılması, əhalinin məskunlaşdırılması məsələləri ən uzun məsələlərdən olacaq. Odur ki, indidən bu istiqamətdə də addımların atılması, qayıdış proqramlarının hazırlanması lazımdır. Təbii ki, bunlar üzərində də işlər gedir, ancaq son günlərin yaşananları, əldə edilən və gözlənilən uğurlar bu prosesin bir qədər də sürətləndirilməsini zəruri edir.



"60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti Ermənistan və Paşinyana əsl dərs verdi, həm Ermənistanın iç üzünü, məkrli simasını açıb dünyaya nümayiş etdirdi, həm də Paşinyanın son dərəcə təsədüfi adam olduğunu, reallıq hissini itirdiyini hər kəsə göstərdi. Bütün dünya bir daha gördü və müqayisə etmək imkanı oldu ki, İlham Əliyevin səviyyəsi ilə Paşinyanın səviyyəsi arasında fərq yerlə göy qədərdir. İlham Əliyev əsl lider, əsl dövlət və siyasət xadimi, Paşinyan isə avantürüst, dayaz, reallıq hissini itirmiş təsədüfi bir dövlət rəhbəridir.

Azərbaycan Prezidenti dedi: "Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanın mövqeyində daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanın Soros rejimi mövcuddur. Belarusun baş tutması və qərarlılığın göstəricisi, təzahürüdür. Bundan necə qururlarmıyasan, fəxr etməyəsən?! Bunları sözlə ifadə etmək mümkün deyil, sözlər, kəlimələr belə bu mənzərəni əks etdirmək üçün bəs etmir. Belə bir xalq ancaq və ancaq qələbəyə, zəfərə layiqdir. Qələbə də, zəfər də bizimlədir, bizimlə olacaq. Ordumuz bir an olsun dayanmur, nəfəs dərmir, son və qəti qələbəyə nail olmaq üçün igidlik, qəhrəmanlıq, rəşadət, şücaət göstərir, dastan yazır. Düzüdür, yaralılarımız da var, şəhidlərimiz də var, bəzi bölgələrimizdə-xüsusilə Tərtər, Goranboy və Ağdam rayonlarında yaşayış məntəqələrimiz, insanlarımız atəş altında, xeyli maddi itkilər, zərər, dağıntılar var. Ancaq bununla belə, insanlarımız, vətəndaşlarımız ruhdan düşmür, əksinə, düşməne qarşı daha da mübarizdir, səfərbərdir, əzmkardır. Hamı müharibənin başa çatması, Qələbənin əldə edilməsi üçün dövləti ilə, Ordusu ilə birlikdədir, həmrəylik nümayiş etdirir. Xalq dövlətidən, Ordusundan ruh alır, Ordusu, dövləti də xalqdan güc, qüvvət alır.



Növbəti dərs... Amma görünən odur ki, "ermənçilik" xəstəliyinə, virusuna yoluxmuş Ermənistan rəhbərliyi, çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş və özündən əvvəlki hərbi canilərdən, cinayətkar dövrlər başçılarında - Koçaryandan, Sarkisyanndan heç nə ilə fərqlənməyən Paşinyan yenə də dərs, nəticə çıxarmaq istəmir və yanlışlıq dalınca yanlışlığa yol verir, fiasko dalınca fiaskoya uğrayır. Belə ki, sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan

al şəbəkələrdə gedən müzakirələrdən, dövlət başçımıza ifadə edilən müsbət, obyektiv yanaşmalardan da görmək, izləmək olar. Bu, həm də siyasət, diplomatiya, informasiya savaşı uğurumuz, üstünlüyümüz deməkdir. Bununla bir daha Ermənistan, Paşinyana mənəvi, siyasi, diplomatik zərbə endirilmişdir. Bütün hallarda bunu onların özləri, Paşinyan və onun kimilər istədilər, istayırlar, sonuclarına da özləri qatlasınlar. Biz dedik, onlar eşitmədi, biz xəbərdarlıq etdik, onlar dımladı və noticədə də məlum mənzərə yaşandı. Atalar məsələmizdə də deyildiyi kimi, özü yuxıdan ağlamaz və yaxud, nə tökərsən aşına, o da çıxar qaşığına.

Həqiqət anı... Bəli, bu gün həm də həqiqət, səpələnən, dostla düşmənin məlum olduğu andır. Kimlər bizim, haqqın yanındır, kimlər düşmənin, nahaqqın yanındadır, artıq birdəfəlik məlum olmalı və adla, bir-bir deyilməlidir. Heç təsədüfi deyil ki, dövlət başçımız birinci xanum Mehriban Əliyeva ilə birlikdə Ermənistan sentyabrın 27-dən başlayan hərbi təcridatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbiçilərimizlə görüşərkən bu məsələyə çox kəskin və birmənəli mövqeyini ifadə etdi.

Ölkə rəhbəri xüsusilə, qardaş və dost Türkiyənin bu məsələdə tutduğu mövqeyə diqqət çəkdi. Çünki, doğrudan da, qardaş və dost Türkiyə dövlətinin, Türk xalqının Azərbaycanca verdiyi dəstək ən üst səviyyədədir. Xüsusilə də, Tovuz hadisələrindən sonra Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətləri, verilən qarşılıqlı dəstəklər dünyaya nümunə olacaq bir məsələdir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə rəsmiləri, siyasətçiləri, siyasi və hərbi elitə, Türk mediası, bütövlükdə Türkiyə cəmiyyəti birmənəli şəkildə Azərbaycanın yanında və onun qəbul etdiyi istənilən qərara dəstək verdiyini və

təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımızın çox açıq açıq bəyanatları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət andır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənəli şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir, gəlin, belə dialoqa başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət andır. Sən kimin tərəfindəsan? Haqqın, yoxsa şər-in? Dostun, yoxsa düşmənin? Həqiqət andır - mənim üçün, xalqımız üçün, hamımız üçün".

Bəli, dövlət başçımızın da dedi-yi kimi, Azərbaycan birmənəli dəstəyini ifadə edən ölkələr sırasındadır 29 ildir Ermənistanı bir ölkə kimi tanımayan, onunla heç bir siyasi-diplomatik münasibətlər qurmayan, Xocalı qətliamını soyqırım aktı kimi tanıyan qardaş və dost Pakistan, həmçinin son illər qarşılıqlı əlaqələrimizin daha da gücləndiyi dost Əfqanıstan ən öndə gəlir. Bununla yanaşı, Azərbaycanla müttəfiq olan və bütün məsələlərdə mövqeləri üst-üstə düşən Ukraynanı, qonşu Gürcüstanı qeyd etmək olar. Hər iki dövlət Azərbaycana, onun haqlı davasına öz dəstəklərini göstərməkdədirlər. Bunlar olduqca önəmli və qeyd olunmalı məsələlərdir.

Qarabağ işğaldan azad olunacaq, üçrəngli bayrağımız bütün guşələrimizdə dalğalanacaq. Qarabağ bizim olub, bizim də olacaq!



Ziyad SƏMƏDZADƏ, akademik, millət vəkili

